

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 80 (1688) 28 aprel 2018-ci il


Təklə adına Türkəlli tayfa bir-leşməsinə bağlı olan Türkiye, Türk-mənistan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstanda, eləcə də Qara dənizin şimal sahillərində və Volqaboyu ərazilərdə məskunlaşan türk tayfa ittifaqlarının leksikasında rast gəlinir. Göründüyü kimi bu adın yayılma areali genişdir.

Mənbələrdə bu coğrafi adın müxtəlif yazılış variantlarına rast gəlinir. Tekla, Takla, Takle, Tokle, Təklə, Tek-

onların xeyli hissəsi Salyan və Mahmudabad (Masallı rayonu ərazisində) bölgelərində məskunlaşmışdır.

Bəzi tədqiqatçılar təklələrin Şimali Azərbaycana gəlişini XVI yüzilin 40-ci illərinə aid edirlər. Bir qrup tədqiqatçılar isə Təklə tayfasının Şimali Azərbaycana gəlişini XVII yüzildən sonrakı dövrə aid edirlər.

Tarixdən məlum olduğu kimi XVII əsrin əvvəllərində İ Şah Abbas özüñə arxa yaratmaq məqsədilə Azər-



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA DÖVLƏT DƏSTƏYİ FONDUNUN MALİYYƏ YARDIMI İLƏ

rin adları səlcuq türklerindən olan təklələrlə əlaqədardır.


XIX əsrin sonlarında Azərbaycan ərazisində təkləlilərin aşağıdakı tırələri yaşam sürdü: Təklə-Mirzəbaba, Təklə-Səfi (Sofi), Təklə-Şatullu, Təklə-Abdulla, Təklə-Xol, Təklə-Ağamollalar, Təklə-Ağcaqlar, Cır Təklə, Boşçollar, Xəlifəqulular, Talıbxanlı, Budaqlı, Ağamalılar, Buludlu, Bozçalar, Avdallar, Hacılı, Aşıqlı və b.

XX əsrin əvvəllərində İmisi ərazisində Təklə tayfası 14 tırədən iba-

təpəsi, Sarı yer, Qaraarxac, Çaxmaqlı, Sarımsaqlı, Sərcəli, Qızılıtəpə yaylaqları da İmisi tərəkəmələrinin ixtiyarında idi.

Zaman-zaman erməni millətçilərinin türklərə qarşı qan hərisliyi artıqca azərbaycanlıların öz tarixi yaylaqlarına gedis-gelişi çətinləşdi və bir müdəddətən sonra isə tamamilə kəsildi. Bundan sonra tərəkəmə elləri Laçın və Kəlbəcər yaylaqlarına üz tutdular. Tərəkəmələrin el yolu da dəyişdi. Bu dəfə Eşşək meydani, Minkənd, Qara-

Təklələr



lo, Tekli və s. Bu yazılış variantları müxtəlif xalqların dialekt və şivələri ilə bağlıdır. Təklə coğrafi adının mənşeyi ilə əlaqədar bir sıra versiyalar söylənilir.

Araşdırımlar onu sübut edir ki, təklələr Oğuz tayfa ittifaqına bağlı olmuşdur. Onlar əvvellər Türkiye ərazisində yaşayırdılar. 1540-cı ildə isə tayfa başçısı Qazi xanın rəhbərliyi ilə Səfəvi hökməndərini Təhmasibin hakimiyətini qəbul edib Mahmudabad ərazisində (indiki Salyan rayonu) məskunlaşmışlar. Görkəmli tarixçi-alim O. Əfəndiyevin verdiyi məlumatata görə Salyan və Mahmudabad 1540-cı ildə tiyul olaraq İ Təhmasib tərəfindən Qazi xana verilmişdir.

1543-cü (hicri 950) ilə aid mənbələrdə Qazi xan Təklənin Şirvan vilayətinin Salyan mahalindəki Xosroabad adlı ərazidə əvvəllər İ Şah Təhmasibin bacısı və Şirvanşah İl Xəlilullahın həyat yoldaşı Pərixan xanıma məxsus olmuş "Şahzade Bəyim nəhəri"ni satın aldığı və daha sonra bu arxi Şeyx Səfi astanasına vəqf etdiyi göstərilmişdir.

Təklələr sonralar Şahsevənlərin tərkibinə daxil olmuşlar. Şahsevən elinin tərkibinə daxil olan təklələr Cənubi Azərbaycan ərazisində yaşayırlar, əsasən heyvandarlıqla məşğul olurlar.

Onlar yayı Savalan dağlarında yaylaqlarda keçirir, qışda isə Muğanda qışlayırlar. Bu təklələr Şahsevən elinin bir qoludur.

Tarixçi Mixail Avdeev təkləlilərin Qarabağda yaşadığıni və onların 14 tırədən (əlipənahlılar, hacilar, əliqulular, budaqlar, talıbxanlı, hacılı, muradxanlılar, ağamalılar, abdallar, xəlefqu'lular və s.) ibarət olduğunu qeyd edir. (Avdeev M.N. Milsko -Karabaxskaya step: Koçevoe i osedloe xozyaystvo. B.1929.s.91)

Professor İ.P. Petruşevski əsərlərində qeyd edir ki, Türkiyədəki Təklə tayfası Azərbaycana gəldikdən sonra

baycanın şimal ərazilərinə köçəri və yarımköçəri tayfaları köçürüdü. Məsələn, Muğanda və Mildə çoxlu Şahsevən ailesi yerləşdirmişdi. Muğan və Mildə yaşayan otuzkililərin, muğanlıları, təkləlilərin, xəlfəlilərin və s. tayfaların bu əraziləre köçürülməsi də bu dövrə təsadüf edir.

Bəzi tarixçilər isə daha qabağa gedərək təkləlilər tayfasının Azərbaycana gəlmə tarixini XI əsrə-Səlcuq türklərinin Azərbaycana gəlisi ilə əlaqələndirirlər.

XIX yüzilə aid mənbələrdə qeyd olunur ki, təkləlilər Mil və Qarabağ düzənliklərində məskən salmışlar.

Qədim türk tayfalarından biri olan təklə tayfası sonralar respublikamızın ayrı-ayrı bölgələrinə köçərək daimi məskən salmışlar.

Azərbaycanın Ağsu, Kürdəmir, Ma-sallı, Cəlilabad, Qobustan rayonlarında Təklə kəndi, Şamaxı rayonunda Təklə Mirzəbaba kəndi, Masallı rayonun ərazisində Təklə dəresi, Təklə düzü, Təklə təpəsi, Cəlilabad rayonunda Təklə bulağı, Təklə dərəsi, Təklə dağı, Təklə yamacı, Təklə örüşü, Gürcüstanda Ağ Təklə, Qara Təklə (yerli sakinlər bu kəndlərin adlarını Təhlə kimi tələffüz edirlər) etnonimlərin, toponimlərin və oykonimlə-

rət id: Talıbxanlı, Boşçollar, Budaqlı, Bulutlu, Hacılı, Evdələr, Xələfqulular, Ağamalılar, Muradxanlı, Murtulu, Əlipənahlı, Abdallar, Əliqulular, Aşıqli. Bundan başqa bu tırələrin beziləri daha xırda hissələrdən ibarət id.

İmisi ərazisində məskunlaşan təkləlilər əsasən heyvandarlıqla məşğul olurdular. Onlar inək, qoyun, keçi, dəvə, at saxlayır, Arpaçayı, Daş körpü, Yanıq dağı, Qaraarxac, Sarı yer, Çaxmaq qaya adlanan yaylaqlarda yaylayırlar.

Təkləlilər yayda dövlət torpağında yaylıyor, qışda isə əsasən sahibkar torpağında qışlayırlar. Onların yaylaq sahələri əvvəllər Qəribi Ermənistənindən dağlarında yerləşirdi. Hər bir tərəkəmə elinin yaylaqda özlərinə məxsus otlaq sahələri vardi. Sarıxanlı, Əliqulular, Əlipənahlı, Boşçollar camaatının mal-qoyunu bir qayda olaraq Cer-muxun həndəvərindəki Murad təpəsindəki sahədə yaylayırdı. Murad təpəsi indiki anlamda adı, kiçik təpə deyildir.

Ərazi təpə adlansa da lakin böyük bir sahəni əhatə edirdi. Yuxarıda adalarını çəkdiyimiz obaların sayı-hesabı bilinməyen qoyun sürünləri, qaramal ilxiləri burada rahatca saxlanılırdı. Eləcə də həmin təpəyə yaxın olan Mehdi

keşdi, Çıraqlı, Şeylanlı və s. kəndlərin əhatəsi çal-çağırlı tərəkəmə ellərinin gedis-geliş yolu oldu.

Laçının ərazisine bağlı olan Alagöllər, Çöplü göl, Lilpər, Qaranlıq dərə, Pəri çıngılı, Şışdağ, Əyrıqar, Südlü bulaq, Kəlbəcərin ərazisində bağlı olan Taxta düzü, Soltan Heydər və s. yaylaqlar tərəkəmə ellərinin ixtiyarına verildi.

Bütün bunlarla bərabər, Kiçik Qafqazın Keçəltəpə, Sırt-yeri, Sərcəli və b. dağlarında, eləcə də Kəlbəcərin Ağçınqıl, Muxurtüyan, Camışbatan, Qotursu, Çalbayır, Təpəsidesik dağları da təkləlilərin yaylaqları olmuşdur. Onlar qış aylarını isə Mil -Muğan düzündə keçirirdilər.

Şahsevənlərə bağlı olan bu tırələr sonralar əkinçiliklə və təsərrüfatın diğər sahələri ilə də məşğul olmağa başladılar.

Bəzi tədqiqatçılar qızılbaşların təklə tayfasını Qəribi Çindəki dönyanın en böyük qumlu səhralarından biri - Kaşgariya (Tarım) düzənliyinin mərkəzi hissəsini tutan səhra ilə Təklə - Məkanla əlaqələndirirlər.

Şərqi Türkistanda yerləşən bu səhraların uzunluğu qərbədən şərqə 1000 km-dən çox, eni 420 km-ə qədər, qumluqlarının sahəsi 300 min kv.km-dən artıqdır. Hündürlüyü 800-1300 metr, maksimum hündürlüyü 1664 metrdir.

Bəzi mənbələrdə bildirirlər ki,indi dönyanın en səfali yerlərindən olan Türkiyənin Antalya və Alanya civarındaki sahilboyu ərazilər XIV yüzilin ikinci yarısından etibarən Təklə (sonralar Təkə) eli olaraq tanınmışdır. Hazırda Təkə tayfa bir-ləşmələrinin qollarına Qızılay Azərbaycanın və Gürcüstanın demək olar ki, əksər güşələrdə rast gəlmək mümkündür.

(ardı gələn sayımızda)

Faiq ŞÜKÜRBƏYLİ,
tədqiqatçı-ethnoqraf